



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
SİYƏZƏN RAYON STATİSTİKA İDARƏSİ

Sosial, iqtisadi inkişaf

yanvar-iyun 2020

2
Siyəzən rayonu 2020


Mündəricat

1	2020-ci ilin yanvar-iyun aylarında Siyəzən rayonunun sosial, iqtisadi inkişafı	3
2	Makroiqtisadi göstəricilər	4
3	Sənaye	4
4	Tikinti	6
5	Kənd təsərrüfatı	8
6	Nəqliyyat	9
7	İnformasiya və rabitə	10
8	Pərakəndə ticarət və ictimai iaşə	10
9	Əhaliyə göstərilmiş ödənişli xidmətlər	11
10	Məşğulluq və işsizlik	11
11	Rayon büdcəsi	11
12	Əmək haqqı	11
13	Demoqrafik vəziyyət	12
14	Yeni iş yerləri	12

2020-ci ilin yanvar-iyun aylarında Siyəzən rayonunun sosial, iqtisadi inkişafı

2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışı ilkin hesablamalara əsasən 0,2 faiz artaraq faktiki qiymətlərlə 119552,3 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 50,3 faizi kənd təsərrüfatının, 27,3 faizi tikintinin, 12,1 faizi ticarətin, 9,7 faizi sənayenin, 0,6 faizi nəqliyyat və rabitə sektorunun payına düşmüşdür. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 70,9 faiz təşkil etmişdir.

İqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının strukturunu, yekuna nisbətən faizlə



- Kənd təsərrüfatı (50,3%)
- Sənaye (9,7%)
- Tikinti (27,3%)
- Nəqliyyat (0,4%)
- Rabitə (0,2%)
- Ticarət (12,1%)

Makroiqtisadi göstəricilər


		min manat
	2020-ci ilin yanvar-iyun ayları	2020-ci ilin yanvar-iyun ayları, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Ümumi məhsul buraxılışı	119552,3	100,2
Əhalinin hər nəfərinə düşən ÜMB	2819,6	99,5
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi	11640,8	84,4
Əsas kapitala yönəldilən investisiyalar	41876,2	94,6
Kənd təsərrüfatının ümumi məhsulu	60113,4	104,6
Nəqliyyat sektorunda yük daşınması, min ton	407,0	76,6
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin	3460,0	72,7
İnformasiya və rabitə xidmətlərinin həcmi	290,7	112,8
Pərakəndə əmtəə dövriyyəsi	44650,0	100,2
Əhaliyə göstərilən ödənişli xidmətlər	8321,9	84,4
Rayon büdcəsinin gəlirləri	2382,6	105,8
Rayon büdcəsinin xərcləri	894,1	50,5
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manatla	562,1	126,4
Qeydə alınmış işsiz şəxslərin sayı (2020-ci il iyul ayının 1-nə), nəfər	7012	-
Onlardan işsizlikdən sığorta ödənişi alanların sayı (2020-ci il iyul ayının 1-nə), nəfər	1	-

Sənaye

2020-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz azalaraq 11640,8 min manat təşkil etmişdir. Ümumi istehsalın 59,4 faizi sənaye malları istehsalından, 40,6 faizi sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur. Məhsul istehsalı və xidmətlərin ümumi həcmnin 53,1 faizi və ya 6177,7 manatı dövlət mülkiyyətinin, 46,9

faizi və ya 5463,1 manatı xüsusi mülkiyyətin, o cümlədən 46,1 min manatı fərdi sahibkarların, 82,8 min manatı ev təsərrüfatlarının payına düşmüşdür.

Sənaye istehsalının sahə strukturu, yekuna nisbətən faizlə



B- Mədəncixarma sənayesi- 12,2%

C- Emal sənayesi- 46,9%

D- Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı-37,2%

E- Su təchizatı, tullantıların təmizlənməsi və emalı-3,7%.

Mədəncixarma sənayesində ilin əvvəlindən faktiki qiymətlərlə 1420,2 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz az məhsul istehsal edilmişdir. Natural ifadədə ilin əvvəlindən 14,3 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,9 faiz az neft, 5,3 milyon kub metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,2 faiz çox qaz hasil edilmişdir.

Emal sənayesində faktiki qiymətlərlə 5463,1 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azdır. İstehsal edilmiş məhsulun 167,8 min manatı qida məhsullarından, 287,5 min manatı içkidən, 22,2 manatı üst geyimindən, 4969,6 min manatı plastmas məmulatlardan, 16,0 min manatı tikinti materiallarından ibarət olmuşdur. Natural ifadədə ilin əvvəlindən 2,5 min dkl distillə edilmiş spirtli içkilər, 8,5 min dkl təzə üzümdən köpüklənən şərab, 282,5 ton sərt plastmasdan borular, borucuqlar və şlanqlar, 6700 ədəd ofis üçün taxta mebellər istehsal edilmişdir.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla istehsalçı müəssisələrin anbarlarında iyulun 1-i vəziyyətinə 1130,3 min manatlıq hazır məhsul qalmışdır.


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye xarakterli xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 4327,0 min manat təşkil etmiş, ilin əvvəlindən istehlakçılara 41,7 milyon kvtsaat elektrik enerjisi, 19,0 milyon kub metr qaz, 0,6 min Qkal istilik enerjisi

paylanmışdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində sənaye xarakterli xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 430,5 min manat təşkil etmiş, ilin əvvəlindən istehlakçılara 720,8 min kub metr su paylanmış, 74,2 min manatlıq tullantı suları təmizlənmiş və tullantılar ləğv edilmiş, 88,0 min manatlıq istifadə üçün yararlı olmayan təhlükəsiz tullantılar yığılaraq məhv edilmişdir.

2020-ci ilin yanvar-iyun aylarında rayonda sənaye fəaliyyəti ilə məşğul olan maddəli işçilərin orta siyahı sayı 1200 nəfər təşkil etməklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artmışdır. Sənaye fəaliyyəti ilə məşğul olan maddəli işçilərin 756 nəfəri mədənçıxarma, 156 nəfəri emal, 149 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 139 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində çalışmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə maddəli işləyənlərin sayı mədənçıxarma bölməsində 3,7 faiz azalmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 3,5 faiz, emal bölməsində 48,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2,2 faiz artmışdır.

Sənaye işçilərinin sayının fəaliyyət növləri üzrə bölgüsü, yekuna nisbətən faizlə



2020-ci ilin yanvar-iyun aylarında rayonda sənaye fəaliyyəti ilə məşğul olan maddəli işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 908,7 manat, o cümlədən mədənçıxarma bölməsində 19,5 faiz artaraq 1148,0 manat, emal bölməsində 40,6 faiz artaraq 529,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 5,6 faiz artaraq 580,3 manat faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 73,3 faiz artaraq 384,3 manat təşkil etmişdir.

Tikinti


2020-ci ilin yanvar-iyun aylarında rayon üzrə bütün maliyyə mənbələri hesabına 17105,4 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. İstifadəyə verilmiş əsas fondların 9367,4 min manatını və ya 54,8 faizini dövlət mülkiyyəti, 7738 min manatını və ya 45,2 faizini qeyri-dövlət mülkiyyəti təşkil etmişdir.

İlin əvvəlindən ümumi sahəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 76,4 faiz artaraq 5399,0 kvadrat metr, o cümlədən yaşayış sahəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 96,2 faiz artaraq 2664,0 kvadrat metr olan 37 fərdi yaşayış evi istifadəyə verilmişdir.

2020-ci ilin yanvar-iyun aylarında bütün mülkiyyət növləri üzrə, o cümlədən əhəlinin şəxsi vəsaiti də daxil olmaqla iqtisadiyyatın və sosial sahələrin inkişafına 41876,2 min manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azdır. İstifadə edilmiş investisiyanın 32622,7 min manatı və ya 77,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Ümumi investisiyanın 25772,7 min manatı və ya 61,5 faizi avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmirinə, 7555,5 min manatı və ya 18,0 faizi mədənxıxarma sənayesinin inkişafına, 3568,9 min manatı və ya 8,5 faizi ev quşlarının yetişdirilməsinə, 810,0 min manatı manatı və ya 1,9 faizi məktəb tikintisi, yenidən qurulması və əsaslı təmirinə, 1070,0 min manatı və ya 2,6 faizi əhəlinin şəxsi vəsaitinə yaşayış evlərinin tikintisinə, 3099,1 min manat və ya 7,4 faizi ı isə sair tikinti işlərinə sərf edilmişdir.

Ümumi investisiyanın bölgüsü, yekuna nisbətən faizlə



2020-ci ilin yanvar-iyun aylarında rayon üzrə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi 3674,6 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Görülən podrat işlərinin 1913,8 min manatı və ya 52,1 faizi əsaslı təmirdən və 1760,8 min manatı və ya 47,9 faizi cari təmirdən ibarət olmuşdur.

2020-ci ilin yanvar-iyun aylarında rayonda tikinti fəaliyyəti ilə məşğul olan müddətli işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 266 nəfər, orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 444,6 manat təşkil etmişdir.

Kənd təsərrüfatı

2020-ci ilin yanvar-iyun aylarında rayon üzrə 60113,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. İstehsal edilmiş məhsulun 4430,5 min manatı və ya 7,4 faizi bitkiçilik, 55682,9 min manatı və ya 92,6 faizi heyvandarlıq məhsullarından ibarət olmuşdur.

Bitkiçilik. 2020-ci ilin məhsulu üçün rayonda 7091,0 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 1,9 faiz çoxdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin 6494,0 hektarı və yaxud 91,6 faizi dənli, paxlalı və yağlı bitkilərdən, 129,0 hektarı və yaxud 1,8 faizi kartof, tərəvəz və bostan bitkilərindən, 468,0 hektarı və yaxud 6,6 faizi yem bitkilərindən ibarət olmuşdur. Əvvəlki il ilə müqayisədə dənli, paxlalı və yağlı bitkilərin əkin sahəsi 2,2 faiz, yem bitkilərinin əkin sahəsi 0,4 faiz artmış, kartof, tərəvəz və bostan bitkilərindən əkin sahəsi 7,2 faiz azalmışdır.

Dənli, paxlalı və yağlı bitkilərin 3505,0 hektarı payızlıq buğdadan, 2954,0 hektarı payızlıq arpadan, 14 hektarı yazlıq arpadan, 18,0 hektarı dən üçün qarğıdalıdan, 2,0 hektarı paxlalılardan, 1,0 hektarı günəbaxandan ibarət olmuşdur.

İyul ayının 1-i vəziyyətinə 5047,0 hektar sahədən 9150,0 ton taxıl, 32,5 hektar sahədən 194,6 ton kartof, tərəvəz və bostan bitkiləri, 366,0 hektar sahədən 411,0 ton yem bitkisi, meyvə bağlarından 475,0 ton meyvə, giləmeyvə bağlarından 54,4 ton giləmeyvə yığılmışdır.

Heyvandarlıq. İyul ayının 1-i vəziyyətinə 209 inək, camış və düyə elit törədiciyə toxumu ilə mayalanmış, süni mayalanmadan 58 baş bala alınmış, iri buynuzlu mal-qaranın baş sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 14168 başa, qoyun və keçilərin baş sayı 2,6 artaraq 55107 başa çatmış, diri çəkiddə 12214,2 ton ət, o cümlədən 11140,6 ton quş ət, 6961,5 ton süd, 710,5 min yumurta, 96,0 ton yun istehsal edilmiş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,3 faiz, o cümlədən quş ət

istehsalı 0,5 faiz azalmış, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 0,1 faiz, yun istehsalı 2,7 faiz artmışdır.

Mal-qaranın sayı, baş

Cədvəl 1

	2020-ci ilin yanvar-iyun ayları	2019-cu ilin yanvar-iyun ayları	2020-ci ilin yanvar-iyun ayları, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, faizlə
İri buynuzlu mal-qara	14168	13544	104,6
İnək və camışlar	6816	6356	107,2
Qoyun və keçilər	55107	53720	102,6
Donuzlar	20	21	95,2

Heyvandarlıq məhsullarının istehsalı, ton

Cədvəl 2


	2020-ci ilin yanvar-iyun ayları	2019-cu ilin yanvar-iyun ayları	2020-ci ilin yanvar-iyun ayları, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Ət (diri çəkiddə) cəmi	12214,2	12247,4	99,7
o cümlədən:			
inək əti	711,6	697,0	102,1
camış əti	27,6	29,0	95,2
qoyun əti	292,0	285	102,5
keçi əti	42,4	41,5	102,2
quş əti	11140,6	11194,9	99,5
Süd (fiziki çəkiddə) cəmi	6961,5	6848,0	101,7
o cümlədən:			
inək südü	6694,5	658,0	101,7
camış südü	176,0	178,0	98,9
qoyun südü	24,0	22,5	106,7
keçi südü	67,0	62,5	107,2
Yumurta (min ədəd)	710,5	709,5	100,1
Yun (fiziki çəkiddə)	96,0	93,5	102,7

Nəqliyyat

2020-ci ilin yanvar-iyun aylarında rayon üzrə nəqliyyat sektorunda məhsul buraxılışının ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz azalaraq 462,8 min manat olmuşdur ki, bunun 116,3 min manatı və ya 25,1 faizi yük daşınmasının, 295,5 min manatı və ya 63,9 faizi sərnişin daşınmasının, 51,0 min manatı və ya 11,0 faizi poçt xidmətlərinin payına düşmüşdür.

Avtomobil nəqliyyatı ilə yük daşınması 407,0 min tona çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz azalmış, avtomobil nəqliyyatı ilə sərnişin daşınması 3460 min sərnişinə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz azalmışdır

Nəqliyyat sektorunda daşımaların strukturu, yekuna nisbətən faizlə



İnformasiya və rabitə

2020-ci ilin yanvar-iyun aylarında rayonda rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 290,7 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. Göstərilmiş rabitə xidmətinin 112,1 min manatı və ya 38,6 faizi sabit telefon xidmətindən, 178,6 min manatı və ya 61,4 faizi simli şəbəkələr üzərindən geniş zolaqlı internet xidmətindən ibarət olmuşdur.

Pərakəndə ticarət və ictimai iaşə xidmətləri

2020-ci ilin yanvar-iyun aylarında rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 44650,0 min manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artmış, pərakəndə ticarət şəbəkələrindən hər bir istehlakçı orta hesabla 1053,1 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz az mal almışdır.

Pərakəndə ticarət dövriyyəsi üzrə əsas göstəricilər

Cədvəl 3

	2020-ci ilin yanvar-iyun ayları, min manat	2020-ci ilin yanvar-iyun ayları, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi	44650,0	100,2
o cümlədən		
hüquqi şəxslər üzrə	12625,2	113,7

fiziki şəxslər üzrə	32024,8	95,7
<i>o cümlədən</i>		
bazar və yarmarkalar üzrə	21824,8	85,9
digər fiziki şəxslər üzrə	10200,0	126,7

2020-ci ilin yanvar-iyun ayları ərzində ictimai iaşə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 820,0 min manat olmuşdur.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2020-ci ilin yanvar-iyun aylarında rayon əhalisinə 8321,9 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz azdır. Adambaşına düşən ödənişli xidmətlər 196,3 manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz azalmışdır.

Ödənişli xidmətlərin göstərilməsi

Cədvəl 4

	2020-ci ilin yanvar-iyun ayları, min manat	2020-ci ilin yanvar-iyun ayları, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Ödənişli xidmətlərin dəyəri- cəmi	8321,9	84,4
dövlət	2993,4	102,9
qeyri-dövlət	5328,5	76,6
ondan: hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkar	5300,0	76,8

Məşğulluq və işsizlik

2020-ci ilin yanvar-iyun aylarında rayonun idarə müəssisə və təşkilatlarında muzzla işləyənlərin sayı 6178 nəfər, o cümlədən dövlət sektorunda 3902 nəfər, qeyri-dövlət sektorunda 2276 nəfər təşkil etmişdir.

2020-ci il iyul ayının 1-nə qeydə alınmış işsiz şəxslərin sayı 7012 nəfər olmuş, onlardan 1 nəfəri işsizlikdən sığorta ödənişi almışlar.

Rayon büdcəsi

2020-ci ilin yanvar-iyun aylarında rayon büdcəsinin gəlirləri 2382,6 min manat, xərcləri 894,1 min manat təşkil etmişdir.

Əmək haqqı

2020-ci ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatında muzzla çalışan işçilərin orta aylıq əmək haqqı 562,1 manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,4

faiz artmışdır. Əmək haqqı neft sektorunda 1148,0 manat, qeyri-neft sektorunda 479,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində (qeyri-neft sektoru) çalışan işçilərin əmək haqqı 516,3 manat, xüsusi mülkiyyətə məxsus müəssisələrdə çalışan işçilərin əmək haqqı 427,8 manat olmuşdur.

Demoqrafik vəziyyət

2020-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən rayon əhalisinin sayı 42739 nəfər olmuş və 135 nəfər, yaxud 0,3 faiz artmışdır. Rayon üzrə əhalinin ümumi sayından 64,1 faizi şəhər, 35,9 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 49,9 faizi kişi, 50,1 faizi qadınlardır.

Əhalinin ümumi sayından 25,4 faizi 0-14 yaşda, 68,5 faizi 15-64 yaşda, 6,1 faizi isə 65 və yuxarı yaşda olanlardır.

Rayon üzrə əhalinin orta yaşı 32,7 təşkil edir.

Əhalinin təbii hərəkətinin göstəriciləri

Cədvəl 5

Göstəricilər	yanvar-iyun					
	nəfərlə			əhalinin hər 1000 nəfərinə		
	2020-ci il	2019-cu il	artım (+), azalma (-)	2020-ci il	2019-cu il	2020-ci il 2019-cu ilə nisbətən, faizlə
Doğulanlar	249	223	26	5,8	5,3	109,4
Ölənler	141	117	24	3,3	2,8	117,9
Təbii artım	108	106	2	2,5	2,5	100,0
Nikahlar	64	100	-36	1,5	2,4	62,5
Boşanma	19	26	-7	0,4	0,6	66,7

2020-ci il iyulun 1-i vəziyyətinə əvvəlki ilin eyni dövrü ilə müqayisədə rayonda əhalinin hər 1000 nəfərinə doğulanların sayı 5,3-dən 5,8-ə, ölənlerin sayı 2,8-dən 3,3-ə qədər artmışdır.

2020-ci il iyulun 1-i vəziyyətinə rayonda 64 nikah və 19 boşanma qeydə alınmışdır.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 2,4-dən 1,5-ə qədər, boşanmaların sayı 0,6-dan 0,4-ə qədər azalmışdır.

Yeni iş yerləri

2020-ci ilin yanvar-iyun aylarında rayonda fiziki şəxslər tərəfindən 86 daimi iş yeri

açılmışdır.

Bundan başqa “Dost İş Mərkəzi” MMC tərəfindən 310 nəfər rayonda müxtəlif işlərə cəlb edilmiş, işə düzəlməkdə çətinlik çəkən 19 şəxs özünüməşğulluq proqramına cəlb edilmişdir.

Siyəzen Rayon Statistika

İdarəsinin rəisi:



B. Sultanov